

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
3D Flex Cube	Tablet / Kapsul	1	Complex 1: Borago oil (active Gamma Linolenic acid - 97 mg) - 421.75 mg, Amaranth oil - 50 mg, Vitamin E (active Vitamin E - 28 mg) - 28 mg, Complex with Vitamin D3 (active vitamin D3 - 6.25 mcg) - 0.25 mg, Complex 2: Omega-3 Fatty Acid Concentrate from Marine Fish Fat (Omega -3 - 536.2 mg, DHA - 130 mg, EPA - 328.8 mg) - 610 mg, Complex 3: Glucosamine hydrochloride (active Glucosamine - 667.2 mg) - 800 mg, Chondroitin sulfate (active Chondroitin sulfate - 182 mg) - 200 mg, Microcrystalline cellulose - 162 mg, Lactose - 26 mg, Magnesium stearate - 12 mg	Gelatin, Nutraficient	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	10.04.2020	Müsbət	Ekspertiza təqdim olunmuş 3D Flex Cube (paket (kapsul/tablet), № 30) adlı məhsul sağlamlığın bərpası məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "böyüklər" yazısının göstərilməsi və "Borago" bitkisinin Azərbaycan dilində tərcüməsinin "Göyzağan" kimi tərcümə edilməsi zəruridir.
AirDoctor	toz/səşə		Natural Zeolite-92%, Sodium chloride-5%, Sodium hydroxide-3%	Ayrıca qeyd edilməmişdir	Kiyov Jochugiku Co. LTD	Yaponiya	08.04.2020	Müsbət	Ekspertiza təqdim olunmuş "AirDoctor, toz/səşə polietilən paketdə" adlı məhsul portativ hava dezinfeksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aksomed	Kapsul	2 x 10	Cytidine - 5 - monophosphate disodium salt - 100 mg, Uridine - 5 - monophosphate disodium salt - 100 mg, Vitamin B6 - 3 mg, Vitamin B12 (Cyanocobalamin) - 2.5 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatine, Iron oxide, Titanium dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	20.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aksomed (kapsul № 20) adlı məhsul sinir-sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Aktiges	örtüklü tablet	4x10	Natural gum-150 mg, Pineapple (Ananas comosus) stems extract - 150 mg, Papaya (Carica papaya) fruit extract - 100 mg, Fructooligosaccharide (Fructooligosaccharides) - 50 mg, Vegetable coal (Carbo activatus) - 50 mg, Fennel (Foeniculum vulgare) fruit extract - 45 mg, Lactobacillus acidophilus - 100x 10 <sup>9</sup> CFU/g -2.1 mg, Lactobacillus rhamnosus 100x 10 <sup>9</sup> CFU/g - 1.7 mg, Bifidobacterium longum 100x 10 <sup>9</sup> CFU/g - 1.05 mg	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Silicone dioxide (E551), Brown Nutraficient 114F265032	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	06.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aktiges (örtüklü tablet, № 40) adlı məhsul bağırsağ mikroflorasını tənzimləyən və hazm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alimentolax	Şərbət	200 ml	Lactulose std. 66.7% - 5 g, Plum fruit (Prunus domestica L.) conc. juice - 75 mg, Chamomile flower (Chamomilla recutita L.) glycerol extract - 100 mg, Peppermint leaf (Mentha piperita L.) glycerol extract - 0.2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Grifar Chemical SRL	İtaliya	16.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alimentolax (şərbət 200 ml) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Mentha piperita" bitkisinin tərcüməsinin "İstiot nane" kimi tərcümə olunması zəruridir.
Altapin	Şərbət	200 ml	Propolis (70%) - 200 mg, Vitamin C - 12 mg, Vitamin A - 240 mcg, Mallow dry extract (Althaea officinalis) - 25 mg, Thyme liquid extract (Thymus vulgaris) - 25 mg	Honey, Water	Medex d.o.o	Sloveniya	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altapin (şərbət, 200 ml) adlı məhsul bəlgəmi durulaşdırıb, tənəffüs yollarından asanlıqla xaric olması və immunitetin möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji faallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Amilam	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Vitamin B5 6.0 mg, Vitamin B2 1.4 mg, Vitamin B6 1.4 mg, Vitamin B1 1.1 mg, Biotin 50 mcg, Vitamin B12 2.5 mcg, Gamma-amino-butyric acid (Gaba) 200 mg, Glycine 200 mg, Glutamine 20 mg	Water, fructose, potassium sorbate, sodium benzoate, citric acid	O.F.I. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	20.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amilam (Daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Amino Pro 9000	Tablet	1	Whey protein hydrolysate - 43.2%, Hydrolysed beef peptide - 52.8%. Amino acids: (Alanine - 6290 mg, Arginine - 4726 mg, Aspartic acid - 7475 mg, Cystine - 46 mg, Glutamic acid - 12675 mg, Glycine - 9401 mg, Histidine - 1252 mg, Hydroxyproline - 4755 mg, Isoleucine - 3301 mg, Leucine - 6384 mg, Lysine - 5670 mg, Methionine - 1252 mg, Phenylalanine - 2510 mg, Proline - 7733 mg, Serine - 3885 mg, Threonine - 4127 mg, Tryptophane - 796 mg, Tyrosine - 1738 mg, Valine - 3925 mg)	Dicalcium phosphate, Silicon dioxide, Magnesium stearate	VP Laboratory Ltd	Böyük Britaniya	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Amino Pro 9000 (tablet №300) adlı məhsul amin turşuların əlavə mənəvi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırmanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji faallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-ci bəndinin tələblərinə uyğun olaraq tərtib edilməsi zəruridir.
AndroDoz	Kapsul	3 x 20	L-arginine-alpha-ketoglutarate (L-arginine-alpha-ketoglutarate - 180 mg) - 200 mg, L-carnitine tartrate (L-carnitine - 60 mg) - 70 mg, ALL-Q (Coenzyme Q10) 10% TG/P (Coenzyme Q10 - 2.5 mg) - 30 mg, L-carnosine (Carnosine - 23 mg) - 25 mg, Selenium and vitamin C combination (Selenium - 8.5 mcg) - 20 mg, Liquorice dry extract (Glycyrrhizic acid - 1.3 mg) - 10 mg, Zinc lactate (Zinc - 1.4 mg) - 5 mg, Vitamin E 50% (Vitamin E - 0.8 mg) - 1.7 mg, Vitamin A acetate 500 (Vitamin A - 0.09 mg) - 0.1 mg	Lactose	Farm Vilar MMC	Rusiya	23.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən AndroDoz (kapsul, № 60) adlı məhsul kişilərdə reproduktiv qabiliyyəti yaxşılaşdırmağa kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Armogren	Tablet	2 x 15	Glucosamine sulphate potassium chloride (eq.to 250 mg of Glucosamine sulphate) - 351 mg, Chondroitin sulphate 90% (eq.to 200 mg of Chondroitin sulphate) - 222.22 mg, Calcium carbonate (eq.to 50 mg of Calcium) - 128.87 mg, Methylsulfonylmethane - 100 mg, Melon papaya (Carica papaya) fruit extract - 100 mg, Boswellia (Boswellia serata) resin extract - 100 mg, Cholecalciferol 100000 IU/g (eq. to 400 IU or 10 mcg of Vitamin D3) - 4 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross linked carboxy methyl cellulose, Fatty acids, Magnesium salts of fatty acids, Silicon dioxide, Tablet coating (Aquaopolish D yellow 029.61 MS: Hydroxypropyl methyl cellulose, Titanium dioxide, Microcrystalline cellulose, Fatty acids, Iron oxide yellow)	JSC Acontum	Litva	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Armogren (tablet, №30) adlı məhsul onurğa və oynaqların degenerativ və distrofik xəstəliklərinin müalicə və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Artro Fort	Kapsul	-			Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	20.04.2020	Xitam verilən mürciətlər	
Asglucan Plus / Asqlukan Plyus	Şərbət	150 ml	Ascorbic acid - 35 mg, Beta 1.3/1.6 Glucan - 25 mg, Vitamin B3 (Niacine) - 5 mg, Vitamin E - 4 mg, Zinc - 2.5 mg, Vitamin B5 (Pantothenic acid) - 2 mg, Manganese - 0.5 mg, Vitamin B2 (Riboflavin) - 0.45 mg, Vitamin B1 (Thiamine) - 0.4 mg, Vitamin B6 (Pyridoxine) - 0.25 mg, Vitamin A - 200 mcg, Folic acid - 150 mcg, Selenium - 22.5 mcg, Vitamin D3 - 200 IU, Vitamin B12 (Cyanocobalamin) - 0.75 mcg	Deionized water, Sugar, Glycerol, Polysorbate 80 (E 433), Citric acid monohydrate (E 330), Gum arabic (E 414), Xanthan gum (E 415), Orange and lemon flavor, Sodium hydroxide (E 524), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Calcium acetate (E 263)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	23.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asglucan Plus/Asqlukan Plyus (şərbət, 150 ml) adlı məhsul immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Ayevit	Kapsul	1	Vitamin E (as alpha-tocopheryl acetate) - 50 mg, Vitamin A (as retinol palmitate) - 1.5 mg	Soybean oil, Gelatin (E 441), Glycerol emulsifier (E 442), Purified water	Farma AD	Bolqarıstan	08.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ayevit (kapsul №20) adlı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №2 (Qadın Hormoniyası)	fitoçay	1,5 q	Olkhon motherwort herb- 300 mg, Alfalfa herb-300 mg, Lemon balm herb-150 mg, Peppermint leaves- 150 mg, Sage leaves-150 mg, St. John Wort herb-150 mg, Siberian marjoram herb- 150 mg, Red clover herb- 150 mg.	istifadə olunmayıb	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №2 /Qadın Hormoniyası(filtr-paket, 1.5 q №30) adlı məhsul qıdada tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstəricilərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №3 (Təbii Antistress)	fitoçay	1,5 q	Valerian root-450 mg, Olkhon motherwort herb-300 mg, Siberian origanum herb-150 mg, St.John's wort herb-150 mg, Chamomile herb-150 mg, Peppermint leaves-150 mg, Lemon balm herb-150 mg.	istifadə olunmayıb	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №3 /Təbii Antistress (filtr-paket, 1.5 q №30) adlı məhsul qıdada tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstəricilərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №7 (Yüngül Hərəkət)	fitoçay	1,5 q	Black currant leaves-300 mg, Meadowsweet herb-300 mg, Rose hips fruits-225 mg, Altay saberweed herb-225 mg, Ural licorice root-150 mg, Horstail herb- 150 mg, Foxberry leaves- 150 mg.	istifadə olunmayıb	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №7/Yüngül Hərəkət(filtr-paket, 1.5 q №30) adlı məhsul qıdada tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstəricilərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №8 (Ürək Rahatlığı)	fitoçay	1,5 q	Hawthorn fruits- 375 mg, Altay ziziphora- 375 mg, Motherwort herb-300 mg, Sparrow-tongue herb-150 mg, Lemon balm leaves-150 mg, Black currant leaves-150 mg	istifadə olunmayıb	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baikal Tea Collection Yabanı Otlardan Hazırlanmış Fitoçay №8/Ürək Rahatlığı(filtr-paket, 1.5 q №30) adlı məhsul qıdada tövsiyə olunan fitoçay olub, tərkib və istifadə göstəricilərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil.
Bemaq	Şərbət	100 ml	Magnesium (Magnesium-L-pidolate - 22.9885 g) - 2 g, Vitamin PP (Niacin) - 0.1 g, Vitamin B2 (Riboflavin) - 0.01 g, Vitamin B6 (Pyridoxine hydrochloride - 0.0121 g) - 0.01 g, Vitamin B1 (Thiamine hydrochloride - 0.01016 g) - 0.008 g, Vitamin B9 (Folic acid) - 0.001 g, Vitamin B12 (Cyanocobalamin) - 0.000012 g	Sucrose, Purified water, Citric acid monohydrate, Potassium sorbate	MM Vitapharm-Com MMC	Moldova	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bemaq (şərbət, 100 ml) adlı məhsul B qrupu vitaminlərinin və maqnezium mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydası" və "əks göstərişlər" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi b) qablaşma və təlimatda komponentlərin Azərbaycan dilində təcmüsü ilə yanaşı ibyənə kağız üzərində qeyd edilmişdir.
BioSmart	Şərbət	150 ml	Total fish oil - 800 mg, Total omega3 - 300 mg, EPA - 120 mg, DHA - 180 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin C (Ascorbic acid) - 30 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.7 mg, Vitamin A (as Retil acetate) - 2000 IU, Vitamin D3 - 400 IU, Zinc (as Zinc chloride) - 5 mg, Selenium (as Sodium selenite) - 30 mcg, L-arginine - 50 mg	Xanthan gum, Citric acid, Sodium benzoate, Potassium sorbate, Sucralose, Deionized water, Raspberry flavor	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BioSmart (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının, bəzi vitamin və mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib və saxlanma şəraiti rəyə uyğun olaraq yazılmışdır.
Bone Baby	Şərbət	150 ml	Calcium - 300 mg (Calcium citrate – 1423 mg), Magnesium- 150 mg (Magnesium hydroxide – 360 mg), Zinc - 6 mg (Zinc gluconate – 41.8 mg), Vitamin D3 - 3.6 mcg (cholecalciferol 144 IU)	Deionized water, Glycerol (E422), Sugar, Polyvinylpyrrolidone (E1202), Microcrystalline cellulose (E460), Xanthan gum (E415), Macrogol-glycerolhydroxystearate (E475), Banana flavor (1207751), Asatim herbal extract	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bone Baby (şərbət 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yəni verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Bone Ca	Şərbət	150 ml			Bereket İlaç Kosmetik San. Tic.A.Ş	Türkiyə	14.04.2020	Xitam verilən müraciətlər	"Bitkizane MMC" tərəfindən 24.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kosmetik San. Tic.A.Ş" şirkətinin istehsalı olan EX2019-109 seriyalı Bone Ca (şərbət 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Miqdarı təxminləməklə təxminən 50.21% (90 - 110%) - Uyğun deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə qəsdəyilən hesab olunmur.
Boneferol	Daxilə qəbulu üçün məhlul-damcı	5 ml (1 ml 25 damcı)	Cholecalciferol (Vitamin D3) - 50.000 IU	Olive oil	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Boneferol (daxilə qəbul üçün məhlul-damcı, 5 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "Digər istifadə qaydalarına və dozasına yalnız həkimin məsləhəti əsasında icazə verilə bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunsun.
Bronkhomax	Şərbət	100 ml	Licorice (Glycyrrhiza glabra) extract - 125 mg, Basil (Ocimum basilicum) extract - 25 mg, Greater Galangal (Alpinia galanga) extract - 15 mg, Turmeric (Curcuma longa) extract - 15 mg, Long piper (Piper longum) extract - 10 mg, Peppermint (Mentha piperita) extract - 5 mg, Ginger (Zingiber officinale) extract - 5 mg, Grape seed (Vitis vinifera) extract - 5 mg, White turmeric (Curcuma zedoaria) extract - 5 mg, Black pepper (Piper nigrum) extract - 2.5 mg	Deionized water, Sucrose, Sorbitol (E 420), Natural Pine Honey, Sodium citrate (E 331), Citric acid (E 330), Sodium benzoate (E 211), Menthol flavour 720051, Honey flavour 1413043	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BRONKHOMAX (şərbət, 100 ml) adlı məhsul bəlgəmin ifrazını yüngülləşdirən vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun istifadə üzrə təlimatın "Bioloji xüsusiyyətləri" bəndinin 1-ci cümləsini ləğv etmək və rəyə uyğun olaraq "bəlgəmin ifrazını yüngülləşdirən vasitə kimi öskürək zamanı tövsiyə olunan BFMQĞ" əvəz etmək zəruridir.
Carditon Q	Kapsul	3 x 10	Coenzyme Q10 - 100 mg, Lycopene - 5 mg, Omega-3 fatty acids: EPA - 90 mg, DHA - 60 mg, Natural Mixed Carotenoides (10%) - 10.33 mg, Wheat Germ Oil - 25 mg, Calcium Ascorbate - 75 mg, Vitamin B12 - 0.005 mg, Selenium Dioxide Monohydrate - 0.075 mg, Zinc sulfate - 27.45 mg	Organic Olive Oil, Yellow Beeswax, Shell materials: Gelatin, Vegetable Glycerine, Carob, Purified water	BION PHARMACEUTICS PVT. LTD	Hindistan	10.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carditon (kapsul, №30) adlı məhsul ürək-damar sistemi xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Celltech Fruit Punch Natural and Artificial Flavors	toz	1,36 kq	Vitamin C (as ascorbic acid) - 125 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) - 5.25 mg, Vitamin B12 (as cyanocobalamin) - 0.2 mcg, Magnesium (as magnesium oxide) - 32.5 mg, Sodium 35 mg, Potassium (as dipotassium phosphate) - 24 mg, Creatine monohydrate - 2.5 g, Creatine citrate - 2.5 g, Taurine - 1 g, L-alanine - 500 mg, L-leucine - 500 mg, L-valine - 250 mg, L-isoleucine - 250 mg, Alpha lipoic acid - 100 mg	Glucose Polymers, Dextrose, Modcarb™ [Oat Bran, Quinoa, Buckwheat, Mille], Waxy Maize [Corn Starch], Cluster Dextrin, Soluble Corn Fiber, Silicon Dioxide, Natural And Artificial Flavors, Salt, Acesulfame-Potassium, Sucralose FD&C Red No. 40	Iovate Health Sciences International Inc.	Kanada	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celltech Fruit Punch Natural and Artificial Flavors (toz, 1,36 kq) adlı məhsul əzələ kütləsinin artırılması üçün tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istehsalçı adı düzgün qeyd olunmadığı üçün rəy nömrəsi və rəy tarixi eyni qalmaqlla rəy dəyişdirilir.
Cerebrovin Kids	daxilə qəbul üçün məhlul	150 ml	Glycine - 100 mg, Cytidine - 30 mg, Uridine - 30 mg, GABA - 100 mg, Vitamin B1 - 1.5 mg, Vitamin B6 - 2 mg	Water, Glycerine, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Flavouring, Citric acid, Sucralose	Gricar Chemical SRL	İtaliya	14.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cerebrovin Kids (daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul MSS sistemi xəstəliklərinin profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması, istifadə üzrə təlimatda "müalicə müddəti" ifadəsinin "tövsiyə olunan istifadə müddəti" ifadəsi ilə əvəz olunması zəruri hesab olunur. Qeyd: tərkib hissədə texniki səhvə yol verildiyi üçün rəy nömrəsi və rəy tarixi eyni qalmaqlla rəy dəyişdirilir.
Cereox	Kapsul	3 x 10	Gamma - Aminobutyric acid - 100 mg, L-carnitine - 100 mg, Glutamine - 50 mg, Ginkgo biloba leaf extract - 80 mg, Magnesium - 50 mg, Pyridoxine - 1 mg, Folic acid - 100 mcg, Glycine - 50 mg	Corn starch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cereox (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Chondrobest	Kapsul	6 x 10	Type II Collagen - 166.6 mg, Glucosamine sulphate - 166.6 mg, Chondroitin sulphate - 166.6 mg, Methyl sulfonyl methane (MSM) - 100 mg, Curcuma longa rhizoma dry extract - 66.6 mg, Boswellia serrata gum extract (65 % Boswellic acid - 32.5 mg) - 50 mg, Vitamin D (Cholecalciferol) - 133.3 IU, Vitamin C (Ascorbic acid) - 15 mg, Vitamin B12 (Cobalamin) - 0.933 mcg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Gelatin	CosmoActive İlaç A.Ş.	Türkiyə	10.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chondrobest (kapsul, №60) adlı məhsul dəyərək-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Cistilene	Kapsul	1	Bearberry (Arctostaphylos uva-ursi) leaves total concentrated - 1,25 g (titrated in arbutin 8% - 100 mg), Goldenrod (Solidago virgaurea) aerial parts total concentrated - 324 mg (titrated in total flavonoids expressed as hyperoside 2% - 6,48 mg), Cinnamon (Cinnamomum zeylanicum) essential oil - 14 mg, Juniper (Juniperus communis) essential oil - 14 mg, Sage (Salvia officinalis) essential oil - 14 mg	Gelatin	Aboca S.p.A	İtaliya	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cistilene (kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərinə görə dəmm an vasitəsidir. Qeyd: "İstifadə sahəsi və əsas göstəricilər" bəndində qeyd edilən "müalicə" yazısının "vasitə" yazısı ilə, "qida əlavəsi" yazısının "bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Claviden	Göz üçün damcı	10 ml	Sodium Hyaluronate (1.5-1.7 MDA)-0.02g, Sodium Hyaluronate (0.25-0.45)-0.02g, Centella Dry Hydroal. Extr.3%-0.10g, L-Glycine-0.10g, Polivinilpirrolidone (PVP-kollidon 30)-1.50g, Vitamin E-TPGS-0.50g, D-Mannitol-1.00g, Sodium Phosphate Monobasic Monohydrate-0.03g, Sodium Phosphate Dibasic Dodecahydrate-0.25g, Sodium Chloride-0.60g, Water for Injections-to 100g	Ayrıca qeyd edilməmişdir	COC Farmaceutici s.r.l	İtaliya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Claviden, 10 ml Göz üçün damcı" adlı məhsul gözlərdə qaşını, qızartı, yanma və yorğunluq hissini aradan qaldırmaq üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstəricilərinə əsasən dərman vasitəsi deyil.
Claviden	Sprey	10 ml	Sodium Hyaluronate (1.5-1.7 MDA)-0.02g, Sodium Hyaluronate (0.25-0.45)-0.02g, Centella Dry Hydroal. Extr.3%-0.10g, L-Glycine-0.10g, Polivinilpirrolidone (PVP-kollidon 30)-1.50g, Vitamin E-TPGS-0.50g, D-Mannitol-1.00g, Sodium Phosphate Monobasic Monohydrate-0.03g, Sodium Phosphate Dibasic Dodecahydrate-0.25g, Sodium Chloride-0.60g, Water for Injections-to 100g	Ayrıca qeyd edilməmişdir	COC Farmaceutici s.r.l	İtaliya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Claviden, 10 ml Sprey" adlı məhsul gözlərdə qaşını, qızartı, yanma və yorğunluq hissini aradan qaldırmaq üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstəricilərinə əsasən dərman vasitəsi deyil.
Coeno Q10	Kapsul	3 x 10	Coenzyme Q 10 (Ubiquinone) - 200 mg	Sunflower seed oil, Bovine gelatin, Deionized water, Glycerin, Soy lecithin, Beeswax white, Iron oxide (red), Iron oxide (black)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coeno Q10 (kapsul № 30) orqanizmdə metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsidir. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır. b) "İstifadə qaydaları və doza" və "əks göstəricilər" bəndi rəyə uyğun olaraq göstərilin.
ColiPrev	Daxilə qəbulu üçün məhlul-damcı	15 ml	Lactase - ≥3000 ALU	Glycerin, Potassium chloride, Potassium sorbate, Purified water	Lecifarma-Laboratorio Farmaceutico Lda (for Neosante Health Solutions S.A)	Portuqaliya	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ColiPrev(daxilə qəbulu üçün məhlul-damcı, 15 ML) adlı məhsul körpələrdə köp sancıları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsidir. Qeyd1: istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Qeyd2: "İstehsalçı şirkət" hissəsində düzəliş edildiyi üçün rəy dəyişdirilir.
Coral Alfalfa	Kapsul	1	Medicago sativa 50% expressed juice from fresh Alfalfa leaves - 250.00 mg, Medicago sativa leaf powder - 150.00 mg	Microcrystalline cellulose, Calcium carbonate, Silica, Magnesium stearate, Capsule shell (Gelatin, Water)	Bio International Inc	ABŞ	30.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coral Alfalfa (kapsul, № 120) adlı məhsul flavonoidlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşməlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsidir. Qeyd:İstifadə üzrə təlimatda "İstifadəsinə dair göstəricilər" bəndi əlavə olunur.
D Nova	Şərbət	150 ml			A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	20.04.2020	Xitam verilən müraciətlər	"Sim Med Pharma MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "A Pharma Sağlık Ürünleri A.S" şirkətinin istehsalı olan 20135 seriyalı D Nova (şərbət 10 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. pH: 10.57 (9.5-10.0) UYGUN DEYİL Tərkibə aid sənəddə və qablaşma və istifadə üzrə təlimatda tərkibə aid məlumatların təsdiqi edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinin əsaslandırılması mümkün deyildir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Daseron Forte	Tablet	3 x 10	Serratiopeptidase - 80000 IU, Nattokinase - 500 IU, Essential phospholipids - 30 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Daseron Forte (tablet, № 30) adlı məhsul bəzi ilthabı xəstəliklər zamanı köməklə vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) İstifadə üzrə təlimatda "Aşağıdakı xüsusiyyətlərə malikdir" bəndindən farmakoloji xüsusiyyətlər götürülməlidir.
Daseron Forte	Tablet	3 x 10			Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiyə	03.04.2020	Xitam verilən müraciətlər	
Daunason	Şərbət	150 ml			AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	24.04.2020	Xitam verilən müraciətlər	"Salco International MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan ADN 20.001 seriyalı Daunason (şərbət 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ pH: 3.54 (4.0 - 5.0) UYGUN DEYİLDİR □ Miqdarı təyini: citric acid -- 10.2448mg/ml (0.5mg/ml), gliserin -- 19.341mg/ml (10mg/ml) UYGUN DEYİLDİR □ Məhsul şərbət deyil məhluldur. Eyni zamanda adı çəkilən istehsalçının Türkiyədə BFMQƏ istehsalçısı kimi qeydiyyatı və istehsalı icazəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsini əsaslandırmaq mümkün deyil.
Debone	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrate - 400 mg, Magnesium sulfate - 100 mg, Cholecalciferol - 0.01 mg, Inositol - 100 mg	Peppermint oleum, Tricalcium phosphate, Guar gum, Glycerin, Food color agent, Citric acid monohydrate, Deionize water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Debone (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan bütün komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adın qeyd edilməsi b) "şərbət" yazısının "daxilə qəbul üçün məhlul" yazısı ilə əvəz edilməsi c) qablaşma üzərində qeyd edilən "kalsium karbonat" yazısının lağv edilməsi zəruridir.
Debron	məhlul	15 ml	Vitamin D3 1 Mio Liquid - 56 mg (56000 IU)	Citric acid, Deionized water, Sodium benzoate, Liquid Banana flavour, Potassium sorbate, Glycerin, Sugar, Cremophor RH 410	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Debron (məhlul 15 ml) adlı məhsul kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DeCa	məhlul	150 ml	Calcium citrate - 200 mg, Magnesium sulphate - 100 mg, Vitamin D3 - 200 IU, Vitamin B8 (inositol) - 100 mg, Phosphor - 50 mg	Peppermint oil, Tricalcium phosphate, Guar gum, Glycerin, Titanium dioxide, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Zeyus Gıda Takviyələri Karışım Ürünleri	Türkiyə	13.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DeCa (daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Deluar	Daxilə qəbulu üçün məhlul-damcı	10ml	Cholecalciferol - 1000 IU (0.025 mg)	Sunflower seed oil	Naturmed İlaç Kimya və Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deluar (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deluks	Daxilə qəbul üçün məhlul	10 ml (1 ml - 25 damcı)	Vitamin D3 - 50 000 IU	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deluks (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deon	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 - 1250 mcg (50000 IU), Vitamin E - 0.02 mg	Flax seed oil, Olive oil	CosmoActive İlaç A.Ş.	Türkiyə	15.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deon (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Tərkib rəyə uyğun olaraq (istehlacının təqdim etdiyi tərkibə dair sənədə əsasən) yazılıdır. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Depovit New	Damcı	8 flakon x 5 ml			KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə			
D-Ferol	Daxilə qəbulu üçün məhlul-damcı	10 ml	Vitamin D3 - 50000 IU (1 drops - 200 IU)	Olive oil, Butylated hydroxyanisole (E320)	KOÇ İLAÇ Kişisel Bakım və Bütüncül Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D-Ferol (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Digestium	Tablet	6x10	Silybum Marianum extract – 200 mg (40% silymarin), Cynara scolymus extract – 150 mg (5% cynarin), N-Acetyl Cysteine – 100 mg, Camelia sinensis extract – 80 mg (90% polyphenols), Rosmarinus officinalis extract – 35 mg (5% rosmarinic acid), Helicrysum arenarium extract – 35 mg (95% polyphenols)	Microcrystalline cellulose (E460), Magnesium stearate (E572), Silicone dioxide (E551)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Digestium (tablet № 60) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dolomon	Tablet	3 x 10	Tanacetum parthenium extract - 25 mg, Rosmarinus officinalis extract - 60 mg, Magnesium oxide - 180 mg, Riboflavin - 1.8 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DOLORNON(tablet, № 30) adlı müxtəlif məqsəli ağrılar zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilir.
Dr.Naftalan	Ağrını tam kəsən plastr	120 x 180 mm			Zhejiang Bangli medical Products Co.,Ltd	Çin Xalq Respublikası			
Drog	məhlul	15 ml	Vitamin D3 1 Mio Liquid - 50 mg (50000 IU)	Citric acid, Deionized water, Sodium benzoate, Liquid Banana flavour, Potassium sorbate, Glycerin, Sugar, Cremophor RH 410	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Drog (məhlul 15 ml) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dulce Mind Matrix	Kapsul	1	Ginkgo biloba leaf (24% extract) - 50 mg, Phosphatidylserine 4% Complex (consisting of Lecithin and Phosphatidylserine) - 125 mg, N-Acetyl-L Carnitine HCl - 50.00 mg, St. John's Wort (0.3% extract) (flower heads) - 250.00 mg, L-Glutamine - 150.00 mg, Bacopa monniera leaf extract (20% bacosides) - 120.00 mg, Huperzine-A - 10.00 mcg	Gelatin (bovine), Microcrystalline cellulose, Vegetable magnesium stearate, Silicone dioxide	Vitalabs, INC	ABŞ	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dulce Mind Matrix (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma üzərində "İstifadə qaydası və doza" bəndində istifadə qaydasının rəyə müvafiq olaraq qeyd edilməsi, "Dərman vasitəsi" deyil yazısının qeyd edilməsi, "südəverən analar" yazısının "aktasiya dövrü" yazısı ilə əvəz edilməsi. b)Təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz" yazısının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Dulce Shine Hair Skin and Nails	Tablet	1	Vitamin C (Ascorbic acid) - 200 mg, Vitamin E (as D-alpha tocopheryl succinate) - 30 IU, Vitamin B6 (as Pyridoxine HCl) - 2 mg, Pantothenic acid (as D-calcium pantothenate) - 10 mg, Calcium (as Di calcium phosphate) - 42.5 mg, Zinc (Zinc citrate) - 10 mg, Selenium (as L-selenomethionine) - 70 mcg, Copper (as Cupric oxide) - 0.5 mg, Manganese (as Manganese gluconate) - 2 mg, Opti MSM® (methylsulfoniyomethane) - 125 mg, Silica (Bambuse vulgaris stem extract) - 6.25 mg, Hydrolyzed collagen type 1&3 (bovine) - 125 mg, L-methionine - 62.5 mg, Citrus bioflavonoid 50% complex - 50 mg, Hydrolyzed keratin - 25 mg, Hyaluronic acid - 2.5 mg, Alpha lipoic acid - 25 mg, Gotu kola (10% extract) aerial parts extract - 60 mg, Grape seed 95% (inner core) extract - 50 mg, Fo-Ti root powder - 25 mg, Amla fruit extract (60% tannins) - 25 mg, Goji berry (Lycium barbarum) fruit 40% extract - 12.5 mg, Bladder wrack thallus powder - 2.5 mg, Nori Yaki (Porphyra tenera) thallus - 2.5 mg, Wakame powder - 2.5 mg, Olive fruit water extract (15% extract) - 2.5 mg, Natural astaxanthin complex (2% astaxanthin) - 1 mg	Dicalcium phosphate, Vegetable stearic acid, Croscarmellose sodium, Pharmaceutical glaze with peppermint oil, Vegetable magnesium stearate, Silicon dioxide, Microcrystalline cellulose	Vitalabs, INC	ABŞ	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dulce Shine Hair Skin and Nails (tablet, №30) adlı məhsul saç tökülməsinə qarşı təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: a) Qablaşma üzərində və təlimatda buraxılış formasının (tablet) və bitkilərin Azərbaycan dilində tərcüməsinin düzgün (Gotu kola - Asiya senteliası, Fo-ti - Çoxıçəkil qırxbuğum, Amla - Dərman filantusı, Goji - Adı lüzümü, Bladderwrack - Qovuşəkilli fuku, Wakame - Undaria pinnatifida yosunu, Nori Yaki - Porfira yosunu, Olive - Avropa zeytununun sulu ekstraktı) qeyd edilməsi. b) Qablaşma üzərində "Dərman vasitəsi" deyil yazısının qeyd edilməsi, "südvərin anaları" yazısının "faktasiya dövrü" yazısı ilə əvəz edilməsi. c) Təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz" yazısının qeyd edilməsi zəruridir. □
Easycol BABY+ / İzkol BEYBİ+	Daxilə qəbulu üçün məhlul-damcı	15 ml	Lactase - 500 mg (45000 ALU)	Glycerin, Potassium Chloride, Potassium Sorbate, Water □	Lecifarma-Laboratorio Farmaceutico Lda	Portuqaliya	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Easycol BABY+ / İzkol BEYBİ+ (daxilə qəbulu üçün məhlul-damcı, 15 ML) adlı məhsul körpələrdə köp sancıları zamanı təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Elozo	Kapsul	3 x 10	Iron fumarate - 60 mg, Zinc (as Zinc gluconate) - 12 mg, Copper (as Copper sulfate) - 2 mg, Folic acid (Vitamin B9) - 400 mcg, Vitamin B12 - 5 mcg, Vitamin B6 - 5 mcg	Maltodextrin, Gelatin (capsule shell), Silicon dioxide, Magnesium stearate	CosmoActive İlaç A.Ş.	Türkiyə	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Elozo (kapsul, №60) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilmişdir.
Epepe aktiv	məhlul	50ml			S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	20.04.2020	Xitam verilən müraciətlər	"Azəri Med MMC" tərəfindən 10.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rumıniyanın "Pharmex Rom Industry S.R.L" şirkətinin istehsal etdiyi 8930219 seriyalı Epepe aktiv (məhlul 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Miqdarı təyini: V <sub>1</sub> = 4.3 ml (112.5 ml q.3.0 ml) - uyğun deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, bəzi ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədə uyğun hesab olunmur.
Epid Junior	Boğaz üçün sprej	15ml	Dewaxed and purified E.P.I.D.® Propolis (Propolis) d.e. titrated at 3% in polyphenols - 4.2 mg, Acerola (Malpighia punicifolia L.) dehydrated fruits juice - 10.4 mg, Agrimony (Agrimonia eupatoria L.) tops dry extract 4/1 D/E - 4 mg, Lemon (Citrus limon Burm. F.) essential oil - 0.4 mg	Water, sweetener: xylitol, steviol glycosides (from Stevia rebaudiana Bertoni leaves), stabilizer: plant glycerine; emulsifier: sugar ester of fatty acids; preservatives: potassium sorbate; correcting acidity; sodium bicarbonate; thickener: xanthan gum; flavouring	Specchiasol S.r.l	İtaliya	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epid Junior (boğaz üçün sprej, 15 ml) adlı məhsul ağız boşluğu və boğazın iltihabi xəstəlikləri zamanı köməkçi vasitə kimi təvsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: a) Yaş həddi və istifadə göstəriciləri rəyə uyğun olaraq göstərilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. c) İstifadə üzrə təlimatda "3 yaşadək uşaqlara istifadə etmək olmaz." yazısı "3-12 yaşadək uşaqlarda yalnız həkim məsləhəti ilə qəbul olunması mümkündür! 3 yaşadək uşaqlara istifadə etmək olmaz!" yazısı ilə əvəz olunmuşdur. d) Qablaşdırma və istifadə üzrə təlimatda tərkib rəyə uyğun olaraq göstərilmiş Azərbaycan dilində olan "Aplek gücünün zirvələri", "Limon yağının ekstraktı" yazıları müvafiq olaraq "Aplek gücünün zirvələrinin uc hissələrindən hazırlanmış quru ekstrakt", "Limonun efir yağı" ilə əvəz olunmuşdur. □

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Estiplant	məhlul	200 ml	Thymus vulgaris - 85 mg, Althaea officinalis - 85 mg, Plantago lanceolata - 45 mg, Zinc Sulfate - 12.7 mg (5.14 mg zinc)	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Estiplant (məhlul 200 ml) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Euromag B6	Tablet	3 x 10	Magnesium citrate (eq to Magnesium - 100 mg) - 881.91 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 5 mg) - 6 mg	Starch, Polyvinylpyrrolidone (E 1201), Microcrystalline cellulose (E 460), Opadry white, Croscarmellose sodium (E 468), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551), Ethyl alcohol, Deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	06.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Euromag B6 (tablet, № 30) adlı məhsul maqnezium minerali və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adların qeyd edilməsi b) təlimatda "hamiləlik və laktasiya dövründə istifadəsi" bəndində qeyd edilən "hamiləlik zamanı həkim təyinatından sonra" yazısının "həkim məsləhəti ilə" yazılması əvəz olunmalıdır.
Ezokartin	Daxilə qəbul üçün məhlul	10 ml x 10	L-carnitine - 800 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ezokartin (daxilə qəbul üçün məhlul, 10 ml N 10) adlı məhsul orqanizmdə gedən əsas metabolik proseslərini yaxşılaşdırmaq üçün tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun qablaşdırılmasında "L-karnitin/L-arginin/inozitol" yazısı məhsula aid olmadığı üçün lağ olunub.
Faqosporin	toz	1	spores and live microbial cells of Bacillus subtilis UKM B-5007, Bacillus licheniformis UKM B-5514 - not less than 1.1 · 10 <sup>9</sup> CFU	Crystalline sugar (sucrose), Mannitol.	FZ BİOFARMA MMC	Ukrayna	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Faqosporin (toz, flakon № 10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Yaş həddinə uyğun olaraq göstərilir.
FeMed	Kapsul	3 x 10	Ferrum sulphate - 40 mg, Ascorbic acid - 10 mg, Pyridoxine hydrochloride - 6 mg, Folic acid - 200 mcg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FeMed (kapsul №30) adlı məhsul dəmir, fol turşusu və B6 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) İstifadə üzrə təlimatda "Doza həkimin tövsiyəsi ilə dəyişdirilə bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır. c) Tərkib rəyə uyğun olaraq yazılmalıdır (istehsalçının təqdim etdiyi tərkibə aid sənədə əsasən).
Fernicil Kids	Şərbət	150 ml	Ferrum gluconate - 150 mg (Of which Iron 18,7 mg), Folic acid - 0,2 mg, Vitamin B12 - 1,5 mcg, Vitamin C - 30 mg	Glucose syrup, Fructose syrup, Apple Juice, Water, Flavouring, Potassium sorbate, Sucralose, Citric acid	Gricar Chemical SRL	İtaliya	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fernicil Kids (şərbət, 150 ml) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq tərtib olunmalıdır. b) "Qəbul qaydası həkim tərəfindən tənzimləyə bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır.
Fetus	toz/saşe	40	L-Carnitine - 300, L-Arginine - 100 mg, Glutathione - 300 mg, Coenzyme Q10 - 30 mg, Epimedium grandiflorum leaf extract - 150, Panax Ginseng root extract - 15 mg, Lepidium meyenii root extract - 150 mg, Ptychopetalum olacoides bark extract - 250 mg, Ceratonia siliqua fruit extract - 5 mg, Pausinystalia johimbe bark extract - 35 mg, Zinc lactate - 12 mg, Selexen- 70 mcg, Tokopherol acetate - 15 mg, Folic acid - 300 mcg	Oligofructose	Saşera-Med MMC	Rusiya	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fetus (toz/saşe № 40) adlı məhsul kişilərə cinsi zəiflik zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
FOLimax	Tablet	1	Folic acid - 360 mcg, Iodine - 100 mcg, Magnesium - 200 mg, Vitamin B6 (Pyridoxine) - 3 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	08.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FOLimax (tablet №30) adlı məhsul fol turşusu, B6 vitaminlərinin və maqnezium, yod mineralalarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Folinorm	Tablet	2 x 20	Folic acid - 500 mcg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Sugar, Calcium carbonate, Polyvinylpyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc, Allura Red, Titanium dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folinorm (tablet, №40) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folio	Tablet	-	Folic acid - 400 mcg, Iodine (as Potassium iodide) - 150 mcg, Vitamin B12 - 9 mcg	Cellulose, Calcium hydrogen phosphate dihydrate, Glucose, Hydroxypropylmethylcellulose, Magnesium stearate	Artesan Pharma GmbH&Co KG	Almaniya	20.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folio (tablet, №120) adlı məhsul fol turşusu, B12 vitamini və yod mineralinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının, rəyə müvafiq olaraq "İstifadə qaydası" bəndinin qeyd edilən adı b) Təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; " Hamililik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Folzed	Tablet	1	Folic acid - 400 mcg, Iodine (as Potassium iodide - 261.6 mcg) - 200 mcg	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folzed (tablet №30) adlı məhsul fol turşusu vitamininin və yod mikroelementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Folzed-A	Tablet	1	L-methylfolate (L - methylfolate calcium salt - 433 mcg) - 400 mcg	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Folzed-A (tablet №30) adlı məhsul fol turşusu vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forich	Tablet	1	Folic acid (Pteroylmoglutamic acid) - 400 mcg	Ludipress (lactose monohydrate, polyvinylpyrrolidone, polyvinylpolypyrrolidone), Microcrystalline cellulose, Starch, Croscarmellose sodium, Magnesium stearate	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	08.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forich (tablet № 90) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakinin yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi, "İstifadə qaydası" bəndində rəyə müvafiq olaraq yaş həddinin göstərilməsi və "qəbul kursu həkim təyinatı ilə həyata keçirilir" yazısının ləğv edilməsi zəruridir.
Forkid Senzime	məhlul	100 ml	Allium sativum - 200 mg, Iris florentina - 200 mg, Piper nigrum - 200 mg, Zingiber officinale - 200 mg, Piper longum - 50 mg, Cuminum cyminum - 50 mg, Elettaria cardamomum - 50 mg, Foeniculum vulgare - 50 mg, Anethum graveolens - 50 mg	Potassium sorbate, Sodium benzoate, Deionized water, Glycerin	Zeyus Gıda Təkiyələri Karışım Ürünleri	Türkiyə	19.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forkid Senzime (məhlul 100 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fruvit	Şərbət	200 ml	Ascorbic acid - 112.5 mg, Ferrous gluconate (eq.to 4.5 mg Fe 2+ ) - 35.9 mg, Zinc gluconate (eq.to 3 mg Zn 2+) - 20.9 mg, Vitamin E 50% (eq.to 3.75 mg Vitamin E) - 7.5 mg, Vitamin B3 (Nicotinamide) - 5 mg, Manganese gluconate (eq.to 0.5 mg Mn 2+) - 4.05 mg, Vitamin A 325 cws (eq.to 0.225 mg/750 IU Vitamin A) - 2.3 mg, Copper gluconate (eq.to 0.25 mg Cu 2+) - 1.78 mg, Vitamin B5 (Pantothenic acid) - 1.25 mg, Vitamin D3 100 cws (eq.to 2.5 mcg/100 IU) - 1 mg, Vitamin B12 0.1% (eq.to 0.75 mcg Vitamin B12) - 0.75 mg, Vitamin B6 (as Piridoxin clorhydrate) - 0.5 mg, Vitamin B2 (Riboflavin) - 0.45 mg, Vitamin B1 (as Thiamin clorhydrate) - 0.375 mg, Folic acid - 0.1 mg, Sodium selenite (eq.to 18 mcg Se 2+) - 0.04 mg, Vitamin B7 (Biotin) - 0.0125 mg	Vegetable glycerin, Carboximethyl cellulose sodium, Saccharose, Sodium benzoate, Purified water, Orange flavour	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	23.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fruvit (şərbət, 200 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fumiron-Z	Kapsul	4 x 15	Iron fumarate - 24 mg, Zinc (as Zinc gluconate) - 12 mg, Copper (as Copper sulfate) - 2 mg, Folic acid (Vitamin B9) - 400 mcg, Vitamin B12 - 5 mcg, Vitamin B6 - 5 mcg	Maltodextrin, Gelatin (capsule shell), Silicon dioxide, Magnesium stearate	CosmoActive İlaç A.Ş.	Türkiyə	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fumiron-Z (kapsul, №60) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakin yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib edilmişdir. b) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilməlidir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Gilaton Forte	Kapsul	2 x 10	Choline alfoscerate - 400 mg, Pantothenic acid ( Vitamin B5) - 5 mg	Magnesium stearate (E470b), Silicon dioxide (E551), Capsule shell (Cellulose (E460), Iron oxide (E172), Titanium dioxide (E171))	Fortex Nutraceutical LTD	Bolqarıstan	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gilaton Forte(kapsul, № 20) adlı məhsul beyin qan dövranını yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Goldinizitol	toz/səşə	-	Myo inositol - 200 mg, L-arginine - 100 mg, Folic acid - 400 mcg, Vitamin D (Cholecalciferol) - 400 IU (10 mcg)	Sucralose, Citric acid, Sodium bicarbonate, Tartaric acid, Lemon flavour	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Goldinizitol (toz/səşə, №30) adlı məhsul qadın xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndində qeyd edilən "əyinat" yazısının "istifadə" yazısı ilə əvəz edilmişdir. □
Gurg istiotlu plaster	plaster				Novin Band Eshfahan.Co	İran			
H-500	Kapsul	1	H-500 Proprietary Blend (Potassium Citrate, Magnesium Citrate, Potassium Ascorbate, Silicon Dioxide, Boron) - 300 mg	Capsule (Gelatin, Water)	Bio International Inc	ABŞ	30.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən H-500(kapsul, № 60) adlı məhsul antioksidant təsiri kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "İstifadəsinə dair göstərişlər" bəndi əlavə olunub.
Hedacoon	Göz üçün damcı	0.5ml	Carbomer-0.20g, Sorbitol-3.80g, Sodium Chloride-0.03g, Sodium Hydroxide 1N-1.90g, Water for injections-to 100g	Ayrıca qeyd edilməmişdir	COC Farmaceutici s.r.l	İtaliya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Hedacoon, göz üçün damcı, 10x0.5ml" adlı məhsul göz quruluğunun aradan qaldırılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Hemosmart	Şərbət	150 ml	Ferrum gluconate - 100 mg, Potassium iodide - 100 mcg, Folic acid - 200 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Vitamin C (Ascorbic acid) - 30 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg	Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Sucralose, Deionized water, Raspberry flavor	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	02.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemosmart (şərbət, 150 ml) adlı məhsul damir, yod və bəzi vitaminlərin əlavə manya kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qabaqladırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələb etməyə uyğun olaraq tərtib edilmişdir. b) Tərkib, istifadə qaydaları və saxlanma şəraiti rəyə uyğun olaraq yazılmışdır.
HepAktiv	Kapsul	1	Milk thistle fruit powder (Silybum marianum) - 100 mg, Silymarin 80% milk thistle fruit (Silybum marianum) - 100 mg, Ling-Zhi powder (Ganoderma lucidum) - 50 mg, Artichoke leaf powder (Cynara scolymus) - 80 mg, Pollen powder - 70 mg, Dandelion aerial parts powder (Taraxacum officinale) - 50 mg, Tibetan seabuckthorn fruit powder (Lycium barbarum) - 50 mg	Gelatin, Titanium dioxide	SC Laboratoarele Medica SRL	Rumıniya	15.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HepAktiv (kapsul, № 60) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qabaqladırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələb etməyə uyğun olaraq tərtib edilmişdir. b) Bitki adlarının və xarici dilidə olan terminlərin Azərbaycan dilində tərcüməsinin düzgün qeyd edilməsi zəruridir.
Heparon	Tablet	1	Artichoke (Cynara Scolymus) leaf extract - 200 mg, Silybum marianum dried fruit extract - 75 mg	Magnesium stearate, Sorbitol	KOC İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	06.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Heparon (tablet, №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepastom	Şərbət	300 ml	Pancreatin - 200 mg, Bromelain - 120 mg, Papain - 40 mg, Pepsin - 50 mg, Betaine-hydrochloride - 50 mg, Cynara L. receptacle leaf - 200 mg, Silybum marianum ripe fruit - 80 mg	Water, Potassium Sorbate, Orange Flavor, Sodium Benzoate, Sugar, Xhantan gum	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepastom (şərbət, 300 ml) adlı məhsul mada-bağışsaq və qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:"İstifadə qaydası" bəndində yaş həddinin qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Hondrolex Extra	Tablet	4 x 15	Glucosamine hydrochloride – 400 mg, Methylsulfonylmethane (MSM) – 320 mg, Chondroitin sodium sulfate – 200 mg, Collagen hydrolysate – 90 mg, White willow bark extract (Salix alba) contains not less than 15% of salicylates – 20 mg, Boswellia bark extract (Boswellia carterii), contains not less than 60% boswellic acid – 15 mg, Bitter orange fruit extract (Citrus aurantium) contains not less than 50% of hesperidin – 10 mg, Ginger root extract (Zingiber officinale) - 10 mg, S-adenosyl L-methionine (SAME) – 5 mg, Sodium hyaluronate – 5 mg	Titanium dioxide, Talc, Aroma (creamy flavor), Cellulose microcrystalline, Polyvinylpyrrolidone PVP K30, Magnesium salts of fatty acids, Hydroxypropyl methylcellulose, Polyethylene glycol	Biofaktor Sp.z.o.o	Polşa	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hondrolex Extra (tablet, № 80) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Boswellia carterii bitkisinin qabırğının ekstraktından istifadə olunması göstərilir.
HyaFilia Classic	inyeksiya üçün gel	1 ml	Sodium Hyaluronate-2%, 1,4-Butanediol diglycidyl ether-0.0002%, Sodium Chloride-0.9%, Purified Water-97.1%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "HyaFilia Classic, inyeksiya üçün gel 1 ml x 1" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HyaFilia Dorothy	inyeksiya üçün gel	3.5 ml	Sodium Hyaluronate-1.5%, Blutanedioldidyl Ether (Cross Linker)-0.0002%, Sodium Chloride-0.9%, Purified Water-97.6%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "HyaFilia Dorothy, inyeksiya üçün gel 3.5 ml x 1" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HyaFilia Grand	inyeksiya üçün gel	1 ml	Sodium Hyaluronate-2%, 1,4-Butanediol diglycidyl ether-0.0002%, Sodium Chloride-0.9%, Purified Water-97.1%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "HyaFilia Grand, inyeksiya üçün gel 1 ml x 1" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
HyaFilia Petit	inyeksiya üçün gel	1 ml	Sodium Hyaluronate-2%, 1,4-Butanediol diglycidyl ether-0.0002%, Sodium Chloride-0.9%, Purified Water-97.1%	Ayrıca qeyd edilməmişdir	CHA Meditech Co., Ltd.	Cənubi Koreya	22.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "HyaFilia Petit PLUS With Lidocaine, inyeksiya üçün gel 1 ml x 1" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İluminar	Göz üçün damcı	10 ml	Rose Hip Distilled water-10g, Aloe Vera Distilled water-10g, Black Bilberry distilled water-10g, Chamomile distilled water-10g, Hydroxypropylmethylcellulose-0.20g, Sodium Hyaluronate-0.20g, Boric Acid-0.60g, Sodium Tetraborate Decahydrate-0.0495g, Sodium Chloride-0.58g, Water for injection-up to 100ml	Ayrıca qeyd edilməmişdir	COC Farmaceutici s.r.l	İtaliya	08.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "İluminar, göz üçün damcı, 10 ml" adlı məhsul Gözdə quruluğu aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
İmugen	toz	1	Saccharomyces boulardii – 6 billion CFU, Lactobacillus acidophilus - 2 billion CFU, Lactobacillus rhamnosus - 3 billion CFU, Bifidobacterium longum - 2 billion CFU	Maltodextrin, Magnesium stearate, Aerosil, Orange flavour	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	14.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmugen (toz, şəşədə №15) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmunozed	Kapsul	1	Beta-glucan - 180 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunozed (kapsul, № 30) adlı məhsul immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
İndo Se	Kapsul	6 x 10	Indole-3-carbinol - 200 mcg, Selenium (as Sodium selenite) - 150 mcg, Zinc (as Zinc sulfate monohydrate) - 15 mcg, Tocopheryl acetate - 15 mcg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	20.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İndo Se (kapsul №60) adlı məhsul qadınlarda hormonal balans tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərkibi olunan əldir. b) İstifadə üzrə təlimatda "Doza həkimin tövsiyəsi ilə dəyişdirilə bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır. c) Tərkib rəyə uyğun olaraq yazılmışdır (istehsalçının təqdim etdiyi tərkibə aid sənədə əsasən).
İnovit Duo	Kapsul	2 x 15	Fish oil (EPA 150 mg/g, DHA 100 mg/g) – 420 mg, Magnesium oxide – 15.6 mg, Calcium carbonate – 50 mg, Ascorbic acid – 14.7 mg, Vitamin E – 9.85 mg, Nicotinamide – 5.6 mg, Calcium D-pantothenate – 2.61 mg, Iron fumarate – 2.13 mg, Cyanocobalamin – 1 mcg, Pyridoxine hydrochloride – 0.74 mg, Thiamine mononitrate - 0.68 mg, Retinyl palmitate – 628 mcg, Riboflavin – 0.56 mg, Folic acid – 481 mcg, Vitamin D – 2.175 mcg, Potassium iodine – 66 mcg, Biotin – 20 mcg, Vitamin K – 30 mcg	Fish gelatin, Soybean oil, Mono and diglycerides of fatty acids, Titanium dioxide, Iron oxide, Brilliant blue FCF, Water	Capsugel SAS	Fransa	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İnovit Duo (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Jablonek	Daxilə qəbul üçün məhlul	600 ml			Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	20.04.2020	Xitam verilən müraciətlər	<p>"Aylan Pharma MMC" tərəfindən 24.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti" şirkətinin istehsalı olan JA 00307 seriyalı Jablonek (məhlul 600 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>Miqdarı təyini: V İ t a m n C 0.6604 m q. # 1 0 m q. # 0 U y u ğ u n d e y i l Eyni zamanda bəzi bitkilərin (plantago lanceolata və equisetum arvense) xammalları düzün göstərilmişdir. Köməklə maddələrin funksiyası qeyd olunmamışdır. Məhsul şərbət olmadığı halda NS sənədlərində şərbət oluğu göstərilmişdir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.</p>
Kalmafort	Tablet	3	Valerian, 0.4% valerian acid standardised extract - 150 mg, Crataegus, 5% flavonoids standardised extract - 150 mg, Magnesium lactate dihydrate - 150 mg, Leonurus cardiaca, 10% stachydrine standardised extract - 50 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 1 mg	Microcrystalline cellulose (E460), Croscarmellose sodium (E468), Nutraflucient 114F265032, Magnesium stearate (E572), Silicon dioxide (E551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	23.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalmafort (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQĞ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.</p>
Kombilak	Kapsul	2 x 15	Lactobacillus bulgaricus Lb-87 - ATCC SD68 33 – 1 Bln CFU, Lactobacillus rhamnosus GG - ATCC 531 03 – 1 Bln CFU, Bifidobacterium lactis Bi-04 - ATCC SD5219 – 1.5 Bln CFU, Vitamin B3 - 16 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 – 2.5 mcg, Folic acid - 200 mcg	Dried corn starch, Silicon dioxide, Magnesium salts of fatty acids, Food gelatine	Erbozeta S.p.A	San-Marino	30.03.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kombilak (kapsul № 30) adlı məhsul bəzi mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Lacto Coli	toz	1 q	Lactobacillus Acidophilus – 350 million CFU, Lactobacillus Rhamnosus – 200 million CFU, Lactobacillus Casei - 150 million CFU, Lactobacillus Plantarum - 150 million CFU, Lactobacillus Bulgaricus - 150 million CFU, Bifidobacterium Longum - 150 million CFU, Bifidobacterium Infantis - 150 million CFU, Bifidobacterium Breve – 150 million CFU, Streptococcus Thermophilus - 200 million CFU, Saccharomyces Boulardii - 50 million CFU, Elemental Zinc - 4 mg, FOS (Fructooligosaccharide) - 100 mg	Maltodextrin, Xanthan gum, Aromatizer, Magnesium stearate, Sucrose	BION PHARMACEUTICS PVT. LTD	Hindistan	20.03.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lacto Coli (toz şəşədə №10) adlı məhsul bəzi mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Layfsan	Daxilə qəbulu üçün məhlul-damcı	5 ml x 2	Vitamin D3 - 1250 mcg (50000 IU), Vitamin E - 0.02 mg	Flax seed oil, Olive oil	CosmoActive İlaç A.Ş.	Türkiyə	01.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Layfsan (daxilə qəbul üçün məhlul-damcı, 5 ml x 2 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları bərdəfəlik terapevtik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat dozanın 10 ml-də 50000 IU olduğu göstərilir (İstehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən).</p> <p>b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.</p>
Luga	Şərbət	120 ml	Cantharellus cibarius - 3000 mg	Deionized water, Sugar, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Banana aroma	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	01.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LUGA(şərbət, 120 mq) adlı məhsul qırd invazyalar zamanı tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: qablaşdırmanın üzərində Cantharellus cibarius göbələyinin Azərbaycan dilində adını Sarı tülküqulaq göbələyi kimi qeyd olunmuşdur.</p>
Maqlifan	Tablet	1	Magnesium sulfate - 400 mg, Pyridoxine hydrochloride - 2 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Tədqiqatları Üretim ve Araştırma Merkezi	Türkiyə	17.03.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maqlifan (tablet, №30) adlı məhsul vitamin B6 və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQĞ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Tərkib rəyə uyğun olaraq (İstehsalçının təqdim etdiyi tərkibə aid sənədə əsasən) göstərilmişdir.</p> <p>b) Məhsulun ümumi xüsusiyyətləri rəyə müvafiq olaraq göstərilmişdir.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Maribiol	Kapsul	4 x 20	Shark liver oil - 500 mg (Alkylglycerols 100 mg)	Bovine gelatin, Glycerol (E422), Water	AO LYSI	İslandiya	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maribiol (kapsul, №80) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Megaglukan synbio	Kapsul	3 x 10	B-glycan, standardised extract 80%, polysaccharide - 400 mg, Vitamin C (ascorbic acid) - 80 mg, Zinc gluconate - 34.86 mg, Echinacea, 4% polyphenols, standardised root extract - 30 mg, Probiolis (Bacillus subtilis) - 20 mg	Hard capsule (Yellow iron oxide, Titanium dioxide, Water, Gelatine)	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megaglukan synbio(kapsul, № 30) adlı məhsul probiotik təsiri və immün sisteminin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melifer	Kapsul	2 x 15	Ferrous fumarate – 125 mg, Folic acid – 400 mcg, Vitamin 12 – 3 mcg, Vitamin C – 80 mg	Gelatin, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	16.03.2020	Mənfi	Ekspertizaya təqdim olunmuş Melifer (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənəbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan fol turşusunun miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. (dəmirin gündəlik istehsalının yuxarı yol verilən həddi qadınlar üçün 40 mq, kişilər üçün 20 mq-dir)
Metafolin	Kapsul	3 x 10	Folic acid - 354 mcg, Pyridoxine - 2.5 mg, Cyanocobalamin - 2.5 mcg	Natural gelatin, Cornstarch	Vega İlaç Koz. Qida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metafolin (kapsul, №30) adlı məhsul B6, B12 vitaminlərinin və fol turşusunun əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) "İstifadə qaydaları və doza" və tərkib (istehlacının təqdim etdiyi tərkib dərsənədə əsasən) rəyə uyğun olaraq göstərilmişdir.
Muttarin	Şərbət	150 ml	Gamma-Aminobutyric acid (GABA) - 50 mg, Glutamine - 20 mg, Glycine - 15 mg, Vitamin B6 - 0.1 mg, Folic acid - 10 mcg, Magnesium - 11 mg	Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Peppermint oil, Gum arabic, Gum arabic, Caramel colour (E 150d), Glucose-fructose syrup 70%, Glycerine, Purified water	Reopharma Ltd	Bolqarıstan	08.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Muttarin (şərbət 150 ml) adlı məhsul MSS -nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Naflan	Ağrını tam kəsan plastr	120 x 180 mm			Zhejiang Bangli medical Products Co.,Ltd	Çin Xalq Respublikası			
Naftalanplast	Ağrıkəsici Plastr	120 x 180 mm			Zhejiang Bangli medical Products Co.,Ltd	Çin Xalq Respublikası			
Nanoglukan-L	Şərbət	150 ml	Beta 1.3/1.6 D Glucans - 150 mg, Lactoferrin - 50 mg, Selenium - 5 mg, Zinc - 5 mg, Vitamin C - 50 mg, Fructose - 3 mg	Deionize water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanoglukan-L (şərbət 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərilənə görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
NAVI NaCl 5%PF	Göz damcısı	10ml	Sodium Hyaluronate-0.30%, P-Plus (PEG 400)-0.30%, Boric acid-0.775%, Sodium tetraborate-0.125%, Potassium chloride-0.062%, Calcium chlorid dihydrate-0.002%, Magnesium chloride hexahydrate-0.0025%, Sodium chloride-5.00%, Purified water-q.s. to 100%	Ayrıca qeyd edilməmişdir	Novax Pharma	Monako	07.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "NAVI NaCl 5%PF" göz üçün damcı, "10ml" adlı məhsul buynuz təbəqədə ödeməli bağlı simptomları azaldmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Nemolix C3	Tablet	3 x 10	Egg shell membrane - 500 mg, Boswellia serrata extract - 75 mg, Curcuma longa extract - 50 mg	Calcium phosphates (E 341), Cellulose (E 460), Croscarmellose sodium (E 468), Polyvinylpyrrolidone (E 1201), Magnesium stearate (E 470b)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	13.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemolix C3 (tablet, № 30) adlı məhsul dayaq- hərəkət sisteminin funksiyasının yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.
Neofound	İnyeksiya üçün məhlul	3 ml	Aqua-q.b 100%, Sodium Hyaluronate-0.1-0.9%, DMAE-0.5-1%, Niacinamide-0.1-0.9%, N Acetyl cysteine-0.1-0.5%, Arginine-0.05-0.5%, Proline-0.05-0.5%, Glycine-0.05-0.5%, Acetyl Hexapeptide-8-0.005-0.01%, Phenoxyethanol-0.3-0.9%, Benzyl Alcohol-0.1-0.9%, Sodium Hydroxide-0.1-0.3%, Mannitol-5-7%, Resveratrol-0.01-0.1%	Ayrıca qeyd edilməmişdir	Love Cosmedical S.r.l	İtaliya	14.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Neofound, İnyeksiya üçün məhlul, 5x3.0 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: Məhsulun adı rəy nömrəsi və tarix saxlanılmaqla dəyişdirilməmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Neuroart	Kapsul	3 x 10	Magnesium - 200 mg, Valeriana officinalis root extract - 200 mg, Lemon balm (Melissa officinalis) - 30 mg, Extract of mint leaves (Mentha piperita) - 30 mg, Extract of motherwort (Leonurus cardiaca) - 20 mg	Gelatin, Microcrystalline cellulose, Corn starch, Vegetable magnesium stearate, Colloidal silicon dioxide	SC Laboratoarele Remedia SRL	Rumıniya	07.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neuroart(kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Yaş həddi (məhsulun tərkibində Leonurus cardiaca bitkisinin ekstraktı olduğu üçün) rəyə uyğun olaraq göstərilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə uyğun olaraq tərtib olunmalıdır. Tərkibdə olan ingredientlərin elmi adlarının həm də Azərbaycan dilində verilməsi də zəruridir.
Neyrobut	Şərbət	100 ml			MM Vitapharm-Corn MMC	Moldova	17.04.2020	Xitam verilən müraciətlər	
Neyrolep	Kapsul	3 x 10	Magnesium citrate – 300 mg, Vitamin B1 – 5 mg, Vitamin B2 – 5 mg, Vitamin B12 – 9 mcg, Tryptophan – 3 mg, Melatonin – 1 mg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	14.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrolep (kapsul № 30) adlı məhsul normal yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimətdən "neytrometabolik", "neytroprotektor", "neytrotrofik" ifadələrinin götürülməsi zəruridir.
NormaCal	Tablet	1	Calcium carbonate – 800 mg, Magnesium hydroxide (as elemental Mg+2 62 mg) – 150 mg, Vitamin D3 (Cholecalciferol) – 250 IU, Zinc Sulphate (as elemental Zn+2 10 mg) – 44.3 mg, Vitamin K2 (Menaquinone-4) – 70 mcg	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	20.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NormaCal (tablet №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilmişdir.
Novasan Kids	Şərbət	150 ml	Vitamin B6 1,4 mg, Vitamin C 45 mg, Vitamin B3 10 mg, Vitamin D3 400 IU, Pantothenic acid 6 mg, Vitamin B1 0,7 mg, Vitamin E 6 mg, Folic acid 0,13 mg, Biotin 50 mcg, Vitamin B2 1 mg, Calcium lactate 200 mg, Magnesium chloride 467 mg, Ferrum bisglycinate 20 mg, Zinc bisglycinate 17 mg, Royal jelly 17 mg	Fructose syrup, Apple juice, Water, Flavouring, Potassium sorbate, Sucralose	Gricar Chemical SRL	İtaliya	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novasan Kids (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq tərtib olunmalıdır. b) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə uyğun olaraq tərtib olunmalıdır. c) "Qəbul qaydası həkim tərəfindən tənzimlənilən bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır.
Ocean Picozinc	Tablet	1			Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	28.04.2020	Xitam verilən müraciətlər	
Oksirapid	Diləlti tablet	5 x 6	L-Glutathione - 100 mg	Mannitol (E 421), Sorbitol (E 420), Natural lemon flavouring, Aspartame (E 951), Saccharin sodium (E 954)	E-Pharma Trento S.P.A	İtaliya	28.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oksirapid(diləlti tablet, N 30) adlı məhsul L- glutatyonun əlavə mənbəyi və antioksidant təsirli vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilmişdir.
Olio D3	Daxilə qəbulu üçün mehlul-damcı	15 ml	Vitamin D3 - 111.11 IU (2.78 mcg)	Alpha tocopherol, Sunflower seed oil	TRIA Pharma İlaç A.Ş	Türkiyə	02.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Olio D3 (Daxilə qəbulu üçün mehlul-damcı, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və təlimatda məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq adının, həm də Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.
Omegito	Şərbət	200 ml	Salmon oil (eq.to EPA - 100 mg, DHA - 400 mg) - 1000 mg	Dextrose (E 1200), Vegetable glycerin (E 422), Sorbitol solution 70% (E 420), Propylenglycol (E 1520), Sodium benzoate (E 200), Guar gum (E 412), Curcumin (E 100), Lemon flavour, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	10.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omegito (şərbət, 200 ml) adlı məhsul doymamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibinin rəyə və tərkibi aid sənədə uyğun olaraq qeyd edilməsi b) "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Oroflor	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus paracasei, Lactobacillus rhamnosus - total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oroflor (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasının normal faaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq ingredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Osteo D3	Şərbət	200 ml	Calcium Carbonate - 400 mg, Cholecalciferol (Vitamin D3) - 400 IU, Zinc gluconate - 12 mg, Vitamin B8 (Inositol) - 50 mg, Magnesium Chloride - 30 mg	Dextrose monohydrate, Microcrystalline cellulose, Croscarmellose sodium, Glycerol, Potassium sorbate, Polyosorbate 80, Raspberry flavor, Citric acid, Saccharosa, Sucralosa, Purified water	BION PHARMACEUTICS PVT. LTD	Hindistan	20.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteo D3 (Şərbət 200 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteonorm	Şərbət	150 ml	Calcium carbonate - 500 mg, L-carnitine - 100 mg, Magnesium chloride - 400 mg, Zinc gluconate - 20 mg, Vitamin D3 - 20 mcg	Xanthan gum, Sodium methylparaben, Citric acid, Sucralose, Deionized water, Raspberry flavor	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteonorm (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır. b) Saxlanma şəraiti rəyə uyğun olaraq yazılın.
Oxybreyn	Kapsul	3 x 10	Gamma Amino butyric acid - 100 mg, L-carnitine - 100 mg, Phosphatidylcholine - 100 mg, Ginkgo biloba leaf extract - 40 mg, Coenzyme Q10 - 40 mg, L-5-Hydroxytryptophan - 10 mg, Vitamin B2 - 2.4 mcg, Cyanocobalamin - 1.5 mcg, Vitamin B6 - 1.5 mcg	Maltodextrin, Gelatin, Silicon dioxide, Magnesium stearate	CosmoActive İlaç A.Ş.	Türkiyə	06.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oxybreyn (kapsul № 30) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin həm beynəlxalq elmi adlarının, həm də Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi. b) Təlimatda rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin, "Tövsiyə edilən sutkalıq doza"ni keçməyin", "Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşməyi" yazılmasının qeyd edilməsi zərurüdür.
Paros K	Şərbət	150 ml	Calcium carbonate - 400 mg, Magnesium hydroxide - 150 mg, Zinc sulfate - 4 mg, Cholecalciferol - 400 IU, Menaquinone-7 - 11.25 mcg, Phosphorus - 100 mg	Deionized water, Xanthan gum, Raspberry flavor, Dimethylparaben sodium, Trisodium citrate, Sucralose	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Paros K (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Parvulex	Kapsul	3	Fish oil (Omega - 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg) - 369.565 mg, Thiamine HCL (Vitamin B1 - 1.4 mg) - 1.873 mg, Riboflavin (Vitamin B2) - 1.4 mg, Vitamin B3 (Niacinamide) - 16 mg, Calcium-D-pantothenate (Vitamin B5 - 6 mg) - 6.522 mg, Pyridoxine HCL (Vitamin B6 - 1.8 mg) - 2.188 mg, Vitamin B7 (Biotin) - 0.035 mg, Cyanocobalamin (Vitamin B12) - 2.5 mcg, Vitamin B9 (Folic acid) - 0.4 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Cholecalciferol (active Vitamin D3 - 5 mcg) - 0.2 mg, Zinc sulphate monohydrate (Zinc -10 mg) - 27.45 mg, Ferrous fumarate (Iron - 17 mg) - 51.72 mg, Potassium iodide (Iodine - 150 mcg) - 0.196 mg, Sodium Selenite - 0.12 mg	Gelatin (Bovine gelatin), Sunflower seed oil, Glycerin (E 422), Lemon peel oil, Silicon dioxide, Beeswax white (E 901), Tocopherol-rich extract (E 306), Iron oxide (red)(E172), Iron oxide (black)(E 172)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Parvulex (kapsul, №30) adlı məhsul doymamış yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və təlimatda məhsulun tərkibində olan komponentlərin rəyə müvafiq olaraq qeyd edilməsi zərurüdür.
Passimel	Kapsul	3 x 10	Passiflora incarnata flower extract – 300 mg, Valerian Officinalis root extract – 170 mg, Melissa Officinalis leaf extract – 50 mg, Magnesium oxide - 82.92 mg, Pyridoxine hydrochloride - 6.08 mg (Pure Vitamin B6 - 5 mg)	Magnesium Stearate, Maltodextrin	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	24.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Passimel (kapsul № 30) adlı məhsul MMS faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Passirest	Kapsul	3 x 10	Passiflora incarnata flower dry extract - 50 mg, Magnesium oxide - 150 mg, Thiamine - 1.5 mg, Pyridoxine - 1.5 mg, Valeriana officinalis root dry extract - 100 mg, Melissa officinalis leaf dry extract - 50 mg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	30.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Passirest (kapsul, №30) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkcil maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Peppermintpeel Intense	İnyeksiya üçün məhlul	5 ml	Palmityol hexapeptide-19-0.0001%, Menthol-0.4%, Tetrasodium Glutamate Diacetate-0.5%, Betaine-1%, Panthenol-1%, Sodium PCA-1%, Polyquaternium-10-1%, Salicylic acid-1%, Lactic acid-3.5%, Glycolic acid-4%, Malic acid-6%, Trichloroacetic acid-17%, Propylene glycol-30%, Aqua-33.6%	Ayrıca qeyd edilməmişdir	Marc Medical srl	İtaliya	14.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Peppermintpeel Intense, inyeksiya üçün məhlul, 5x5ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Peptidan	Kapsul	3 x 10	Serratiopeptidase - 80000 IU, Bromelatin - 200 mg, Papain - 100 mg, Rutin - 90 mg	Natural gelatin, Cornstarch	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Peptidan (kapsul № 30) adlı məhsul bəzi ilıhəbi xəstəliklər zamanı köməkcil vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) İstifadə üzrə təlimatda "Aşağıdakı xüsusiyyətlərə malikdir" bəndindən farmakoloji xüsusiyyətlər götürülməmişdir.
Perangin	Sprey	25 ml	Basil herbal tincture (Ocimum basilicum)-10ml, Chamomile flowers solution (Matricaria chamomilla)-8.75ml, Extract of Willow bark (Salix alba)-5ml, Propolis tincture-0.7ml, Fennel oil (Foeniculum vulgare)-0.25ml, Mint oil (Mentha piperita)-0.25 ml, Australian tea tree oil (Malaleuca alternifolia)-0.05ml	Ayrıca qeyd edilməmişdir	S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	07.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Perangin, 25ml Sprey plastik flakonda" adlı məhsul antibakterial, gəbək və virus əleyhinə təsirə malik tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Perfolic	Tablet	6 x 10	Ferrous fumarate – 115 mg, Folic acid – 300 mcg, Vitamin 12 – 3 mcg, Vitamin C – 80 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Təkiyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	22.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfolic (tablet №60) adlı məhsul dəmir və fol turşusunun əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pregnom	Kapsul	3 x 10	Fish oil (Omega - 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg) - 369.565 mg, Thiamine HCL (Vitamin B1 - 1.4 mg) - 1.873 mg, Riboflavin (Vitamin B2) - 1.4 mg, Vitamin B3 (Niacinamide) - 16 mg, Calcium-D-pantothenate (Vitamin B5 - 6 mg) - 6.522 mg, Pyridoxine HCL (Vitamin B6 - 1.8 mg) - 2.188 mg, Vitamin B7 (Biotin) - 0.035 mg, Cyanocobalamin (Vitamin B12) - 2.5 mcg, Vitamin B9 (Folic acid) - 0.4 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Cholecalciferol (active Vitamin D3 - 5 mcg) - 0.2 mg, Zinc sulphate monohydrate (Zinc -10 mg) - 27.45 mg, Ferrous fumarate (Iron - 17 mg) - 51.72 mg, Potassium iodide (Iodine - 150 mcg) - 0.196 mg, Sodium Selenite - 0.12 mg	Gelatin (Bovine gelatin), Sunflower seed oil, Glycerin (E 422), Lemon peel oil, Silicon dioxide, Beeswax white (E 901), Tocopherol-rich extract (E 306), Iron oxide (red)(E172), Iron oxide (black)(E 172)	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	02.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pregnom (kapsul, №30) adlı məhsul doymamış yağ turşularının, vitamin və mineralların əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və təlimatda məhsulun tərkibində olan komponentlərin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Pre-Largovit	Tablet	1	Vitamin A (as Beta-carotene) - 4000 IU, Vitamin C (as Ascorbic acid) - 120 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU, Vitamin E (as dl-Alpha Tocopheryl acetate) - 30 IU, Vitamin B1 (as Thiamin Mononitrate) - 1.8 mg, Vitamin B2 (Riboflavin) - 1.7 mg, Niacin (as Niacinamide) - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.6 mg, Folic acid - 800 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 8 mcg, Calcium (as Calcium carbonate) - 200 mg, Iron (as Ferrous fumarate) - 28 mg, Zinc (as Zinc oxide) - 25 mg	Microcrystalline Cellulose, Croscarmellose Sodium, Stearic Acid, Calcium Silicate, Starch 1500, Silicon Dioxide, Magnesium Stearate, Mannitol, Water, Titanium Dioxide, Hydroxypropylmethyl Cellulose, Maltodextrin, FD&C Blue #1, FD&C Red #40 Lake, FD&C Yellow #6 Lake, (Glycerine, Acetic Acid, Acetic Anhydride, n-Butanol), Polysorbate 80	Nature's Bounty, INC	ABŞ	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pre-Largovit (tablet, №30) adlı məhsul hamılıqlı və laktasiya dövründə bəzi vitamin və mineralların əlavə mənəbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yel verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probien	məhlul	10 ml	Lactobacillus rhamnosus – 730 million CFU, Lactobacillus acidophilus – 120 million CFU, Bifidobacterium longum – 100 million CFU, Lactobacillus reuteri – 50 million CFU	Soy oil, Sunflower oil, Alfa-tocopherols (E307)	Fortex Nutraceutical LTD	Bolqarıstan	20.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probien (məhlul 10 ml №1) adlı məhsul bağırsaqlıq mikroflorasının normal fəalliyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Raynomax	Tablet	3 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 60 mg, Glycine max seed dry extract - 150 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Alpha lipoic acid - 30 mg, Activated carbon - 10 mg, Tocopherols - 7.5 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Təkiyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	30.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Raynomax (tablet, №30) adlı məhsul qaraciyərin fəalliyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Reginat	daxilə qəbul üçün suspenziya	200 ml	Artichoke (Cynara cardunculus L.) fresh leaves soft extract (30:1), extraction solvent water - 300 mg, Licorice (Glycyrrhiza glabra L.) root soft extract (1:0.4) extraction solvent water (tit. at 3% in Glycyrrhetic acid) - 20 mg, Sodium alginate (extracted from seaweed - Laminaria angustata) - 500 mg, Calcium carbonate - 325 mg, Sodium bicarbonate - 150 mg	Purified water, Glycerol, Xanthan gum, Sodium citrate, Sucralose, Menthol flavouring	Yeni Pharma Tibbi Malzeme İlaç San. İç ve Dış. Tic. Ltd. Şti	Türkiyə	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reginat(daxilə qəbul üçün suspenziya, 200 ml) adlı məhsul mədə-bağırsaqlıq sisteminin fəalliyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi rəyə uyğun olaraq göstərilmişdir.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Reytoil	Kapsul	3 x 10	Fish oil (18/12 EPA/DHA) - 1000 mg, Wheat germ oil (virgin) - 100 mg	Gelatin, Glycerol, Water soft	World Medicine Europe S.R.L	Rumıniya	31.03.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reytoil (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.</p> <p>b) Yaş həddi və saxlama şərtlərinə uyğun olaraq göstərilir.</p> <p>c) İstifadə üzrə təlimatda "Təkrar kurslar həkim məsləhəti ilə təyin oluna bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır, "Xüsusiyyətləri" bəndindən farmakoloji xüsusiyyətlər götürülməlidir və "İstifadəyə göstəriş" bəndinə "aşağıdakı xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə oluna bilər" ifadəsi əlavə olunmalıdır.</p>
Reytoil	Kapsul	2 x 10	Fish oil (18/12 EPA/DHA) - 1000 mg, Wheat germ oil (virgin) - 100 mg	Gelatin, Glycerol, Water soft	World Medicine Europe S.R.L	Rumıniya	31.03.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reytoil (kapsul, №20) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.</p> <p>b) Yaş həddi və saxlama şərtlərinə uyğun olaraq göstərilir.</p> <p>c) İstifadə üzrə təlimatda "Təkrar kurslar həkim məsləhəti ilə təyin oluna bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul oluna bilər" ifadəsi ilə əvəz olunmalıdır, "Xüsusiyyətləri" bəndindən farmakoloji xüsusiyyətlər götürülməlidir və "İstifadəyə göstəriş" bəndinə "aşağıdakı xəstəliklərdə köməkçi vasitə kimi tövsiyə oluna bilər" ifadəsi əlavə olunmalıdır.</p>
Riblje Ulje	Kapsul	3 x 30	Fish oil (corresponding to total Omega - 3 fatty acids - not less than 148 mg of what EPA - not less than 65 mg DHA - not less than 58 mg) - 500 mg, Vitamin A (Retinyl palmitate) - not less than 1264 IU (380 mcg), Vitamin D3 (cholecalciferol) - 200 IU (5 mcg)	Gelatin bovine, Glycerin, Purified water	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	10.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Riblje Ulje (kapsul, №90) adlı məhsul omega-3 yağ turşularının, A və D vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p> <p>Qeyd: Tarafimizdən verilmiş əvvəlki rəydə qablaşdırma formasında dəyişiklik edildiyi üçün rəy dəyişdirilir.</p>
Sanafertil	toz	1	L-arginine - 500 mg, L-carnitine - 440 mg, Coenzyme Q10 - 15 mg, Vitamin E - 15 mg, Zinc - 2.25 mg, Folic acid - 400 mcg	Sorbitol (E-421), Sodium cyclamate (E952), Flavouring lemon, Citric acid anhydrous (E330)	Fortex Nutraceutical LTD	Bolqarıstan	17.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sanafertil (səpəltoz, №30) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p> <p>Qeyd: "İstifadə qaydası" bəndində rəyə müvafiq olaraq "böyükler" yazısının qeyd edilməsi zəruridir.</p>
Sedasan	Kapsul	1	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract - 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	10.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedasan (kapsul, №30) adlı məhsul MSS-ni sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p>
Sedatemp	Tablet	3 x 10	Griffonia simplicifolia fruit dry extract - 150 mg, Valeriana officinalis root dry extract - 100 mg, Hypericum perforatum herb dry extract - 100 mg, Crataegus sp. leaves, fruits, flowers dry extract - 100 mg, Magnesium oxide - 200 mg, Pyridoxine - 5 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SEDATEMP (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p>
Siberian Super Natural Nutrition Neurovision	Kapsul	20 x 3	Complex 1 composition: Docosahexaenoic acid concentrate form fish oil (docosahexaenoic acid - 400 mg) - 569 mg, Lutein 20% (Lutein - 5 mg, Zeaxanthin - 0.375 mg) - 25 mg, Beta-carotene 20% (Beta - carotene - 2.5 mg) - 12.5 mg, Zeaxanthin 20% (Zeaxanthin - 0.7 mg) - 3.5 mg. Complex 2 composition: Bilberry (Vaccinium myrtillus L.) fruit dry extract (anthocyanins - 54 mg) - 150 mg, Ginkgo biloba) leaves dry extract (flavonol glycosides - 30 mg) - 120 mg, Lecithine Memree PS 70 P (Phosphatidylserine) - 80 mg, Ginseng (Panax ginseng) root dry extract (Ginsenoside - 4 mg) - 50 mg, Sage (Salvia officinalis) leaves extract - 40 mg	Gelatin, Cellulose	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Nutrition Neurovision (paket/kapsul №20 x 3) adlı məhsul zehni iş qabiliyyətini artırmaq və görme funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "BAD dərman deyil" yazısının "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilməsi, b) Qaragöl meyvələrinin ekstraktı qarşısında qeyd edilən "askorbinlər" yazısının "antosianlar" yazısı ilə əvəz edilməsi zəruridir.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Siberian Super Natural Sport Creatine	toz	5 q	Creatine monohydrate – 5 g (creatine 4.4 g)	yoxdur	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Creatine (paket №40) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Super Natural Sport L-carnitine	Kapsul	1	L-carnitine tartrate - 800 mg (L-carnitine - 532 mg), L-carnitine base - 200 mg (L-carnitine - 194 mg)	Gelatin capsule	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport L-carnitine (kapsul №120) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Wellness Vision Box	Kapsul	30 x 4	Complex 1 composition: Buckthorn oil - 388 mg, Lutein 20% (Including active lutein - 10 mg, zeaxanthin - 1 mg) - 50 mg, Zeaxanthin 20% (Including active zeaxanthin - 1.4 mg) - 7 mg, Vitamin E (Vitamin E - 4.85 mg) - 5 mg, Complex 2 composition: Omega-3 fatty acids from oil of sea-fish MEG-3™ (Omega-3 polyunsaturated fatty acids - 330 mg, Docosahexanoic acid - 121 mg, Eicosapentanoic acid - 181.5 mg) - 550 mg, Complex 3 composition: Premix RUS 30257 (Vitamin B1 - 1.3 mg, Vitamin B2 - 1.5 mg, Vitamin B6 - 1.5 mg, Zinc - 8 mg, Copper - 0.7 mg, Iodine - 100 mcg, Manganese - 1.3 mg, Chromium - 33.4 mcg, Selenium - 46.7 mcg) - 50 mg, Grape (Vitis vinifera) seed dry extract (Including polyphenol calculating as gallic acid - 35 mg) - 50 mg, Vaccinium Oxycoccus fruit dry extract (malic acid - 4 mg) - 50 mg, Garden sage (Salvia officinalis) leaves dry extract - 50 mg, Thymus serpyllum herb dry extract (tannin - 4 mg) - 40 mg, Origanum vulgare herb dry extract (tannin - 8 mg) - 40 mg, Ascorbic acid (Vitamin C) - 35 mg, Green tea (Thea chinensis) leaves extract (catechins - 9 mg) - 30 mg, Rutin (Rutin - 28.5 mg) - 30 mg, Vitamin E 50% (Vitamin E - 12.5 mg) - 25 mg, Lycopene 10% (Lycopene - 2 mg) - 20 mg, Bilberry (Vaccinium myrtillus) leaves dry extract (Anthocyanin - 5 mg) - 20 mg, Beta-carotene 20% (Beta - carotene - 2 mg) - 10 mg, Dihydroquercetin (Dihydroquercetin - 4.4 mg) - 5 mg, Vitamin A (Vitamin A - 0.3 mg) - 2 mg	Gelatin	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Wellness Vision Box (paket/kapsul №30 x 4) adlı məhsul görmə funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "BAD dərman deyil" yazısının "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilməsi, b) "İstifadə qaydası" bəndində "böyük körpə" yazısının qeyd edilmiş əsli c) "Covher" yazısının "ekstrakt" yazısı ilə əvəz edilməsi zəruridir.
Sleepamin	Kapsul	4x10	Sodium gluconate - 52 mg, Ginkgo biloba extract - 30 mg, Pyridoxine hydrochloride - 2 mg, Melatonin - 1 mg	Calcium stearate, Microcrystalline cellulose	Saşera-Med MMC	Rusiya	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sleepamin (kapsul № 40) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solem	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 1 Mio Liquid - 0.05 g (50000 IU)	Sunflower oil, DL-alpha tocopherol	Havan İlaç və Kimya San. Tic. Ltd. Şti	Türkiyə	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solem (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Somafer	Daxilə qəbulu üçün məhlul-damcı	30ml	Iron microencapsulated - 8.310 g, Pyridoxine Hydrochloride - 0.102 g, Cyanocobalamin (Vitamin B12) - 0.1505 mg	Sucrose, Xanthan gum E415, Potassium sorbate E202, Water	Labomar SPA	İtaliya	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Somafer (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul dəmir mineralının və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının və dozanın rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
Sommelin	Tablet	6			Pharmex Rom Industry S.R.L	Rumıniya	14.04.2020	Xitam verilən müraciətlər	"Azəri Med MMC" tərəfindən 10.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rumıniyanın "Pharmex Rom Industry S.R.L" şirkətinin istehsalı olan 0221018 seriyalı Sommelin (tablet №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Dezintegrasiya müddəti: 98 daq, 12 san. (maks. 75 daq.) UYGUN DEYİLDİR. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinin əsəduyğun hesab olmur.
Sonarex	Kapsul	1	Magnesium lactate - 250 mg, Passiflora powder (Passiflora incarnata herb.) - 100 mg, Melissa powder (Melissa officinalis leaf) - 75 mg, Valerian powder (Valeriana officinalis root) - 50 mg, Humulus extract (Humulus lupulus flower) - 50 mg, Vitamin B6 - 3 mg, Iodine - 0.03 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicone dioxide, Gelatin	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	16.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonarex (kapsul №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Sorbicard	Tablet	-	L-carnitine tartrate - 500 mg, Coenzyme Q10 - 100 mg, Alpha lipoic acid - 50 mg, Sodium selenite (Selenium - 55 mcg) - 0.120 mg, Vitamin E 50% (active Vitamin E - 27 mg) - 54 mg, Zinc gluconate (Zinc - 25 mg) - 175 mg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 470), Silicone dioxide (E 551), Nutraflucient 114F265032	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	06.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sorbicard (tablet, №30) adlı məhsul metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Speech Kids	Daxilə qəbul üçün məhlul	100 ml	Phosphatidylserine - 200 mg, Phosphatidylcholine - 200 mg, L-Glutamine - 200 mg, Lecithin - 10 mg, L-arginine - 800 mg, Coenzyme Q10 - 25 mg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Deionized water	Ensa MNS GIDA Tədqiqatçı Üretim və Araştırma Merkezi	Türkiyə	09.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Speech Kids (daxilə qəbul üçün məhlul, 100 ml) adlı beyin fəaliyyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Spirulina 100%	Tablet	750	Spirulina platensis powder - 100 %	Yoxdur	Japan Algae Co. Ltd	Yaponiya	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Spirulina 100% (tablet N 750) adlı məhsul orqanizmin sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Stonpin	toz	15 q	Herba Lysimachiae root extract – 1 g, Achillea millefolium herba extract – 1 g, Polygoni Avicularis herba extract – 1 g, Arctostaphylos uva-ursi leaf extract – 0.75 g (not more than arbutin 25 mg/100 g), Usnea borodata herba extract – 0.75 g, Matricaria chamomilla flower extract – 0.75 g, Betula alba bud extract – 0.75 g, Equisetum arvense herba extract – 0.5 g, Cordyceps extract – 0.3 g, Zea mays stick extract – 0.3 g, Sisymbrium officinale herba extract – 0.3 g, Olygofructose – 2 g, Lactulose – 2 g, Mannoza – 1 g, Maltodextrine – 2.5 g, Stevia glycoside – 0.1	istifadə olunmayıb	Saşera-Med MMC	Rusiya	20.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stonpin (toz, 15 q; şaşe № 20) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) istifadə üzrə təlimatda sadalanan farmakoloji təsirlər (litolitik, spazmolitik, diuretik və s. ləğv olunsun. Belə ki BFMQƏ farmakoloji təsirləməli ola bilməz)
Supracal	Tablet	2x15	Calcium citrate - 1000 mg, Magnesium hydroxide (eq to Magnesium - 100 mg) - 239.923 mg, Zinc sulphate monohydrate (eq to Zinc - 4 mg) - 10.974 mg, Vitamin D3 CWS-SD (Cholecalciferol - 100.000 IU/g) stabilized (With out gelatin) - 2.6 mg	Povidone (PVP K-30), Maize starch, Methyl paraben, Propyl paraben, Purified water, Croscarmellose sodium, Microcrystalline cellulose powder, Magnesium stearate	Bioplus Life Sciences PVT Ltd.	Hindistan	29.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Supracal (tablet, №30) adlı - Səriya nömrəsi:HB049001; İstehsal tarixi:12/2019; Son istifadə tarixi:11/2022 olan məhsul D vitamini, kalsium, sink və magnezium minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Supradin Koenzim Q10	Fişildayan tablet	1		Citric acid anhydrous, Sodium hydrogen carbonate, Sorbitol, Isomalt, Orange juice flavour Ultraseal PHQ-141809, Sodium carbonate, anhydrous, Dub hydrolub, Aspartame, Passion fruit flavour Ultraseal PHQ-141810, Potassium acesulfame, Crospovidone, Red beet juice powder	Delpharm Gaillard	Fransa	12.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Supradin Koenzim Q10 (fişildayan tablet №15) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Synchrovitals III (Heart Support)/Sinxrovital III	Kapsul	1	Complex 1: Beta - glucan from oat bran "Oat Well 28" (active Beta - glucan - 89.1 mg) - 330 mg, Lipoic acid (active Lipoic acid - 14 mg) - 20 mg, Complex 2: Crataegus leaf and flowers extract (active Vitexin-2-rhamnoside and hyperoside - 7.2 mg) - 400 mg, Lycopene (active Lycopene - 5 mg) - 50 mg, L-alin Se (Selenomethionine) (Selenium - 100 mcg) - 50 mg	Gelatin	Muassir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	10.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Synchrovital III (Heart Support)/Sinxrovital III (kapsul, № 100) adlı məhsul ürəyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "BAD dərman deyil" yazısının "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilməsi və kompleks 2-nin tərkibində olan komponentlərin 1 kapsulun tərkibində göstərilməsi zəruridir.
Travent	toz	1	Ornithine hydrochloride - 750 mg, Arginine aspartate - 750 mg, Phosphatidylcholine (30 %) - 100 mg	Sorbitol, Citric acid, Colloidal silicon dioxide, Aroma (Tutti-frutti)	Naturmed İlaç Kimya və Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	03.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Travent (toz, şaşe №30) adlı məhsul qaraciyər xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Qablaşdırma üzərində tərkib və istifadə qaydaları rəyə uyğun olaraq göstərilmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Triptason	Tablet	2 x 15	Magnesium hydroxide – 165.84 mg (Magnesium – 100 mg), L-phenylalanine - 120 mg, Hypericum perforatum - 100 mg (0.3 % hypericin), Passiflora incarnata - 100 mg (3.5 % vitexin), Crataegus oxyacantha - 100 mg (1 % vitexin), Valeriana officinalis - 70 mg (0.8 % valerenic acid), Crocus sativus - 30 mg (5% crocin), Vitamin B6 - 2 mg, L-tryptophan - 60 mg	Hydroxypropyl methylcellulose, Microcrystalline cellulose, Silicon dioxide, Stearic acid, Vegetable magnesium stearate, E 171, E 124	Erbozeta S.p.A	San-Marino	30.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Triptason (tablet № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Unigen	Kapsul	3 x 10	Vitex agnus castus seed extract - 300 mg, Angelica sinensis root dry extract - 150 mg	Natural gelatin, Cornstarch	Vega İlaç Koz. Qida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	27.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unigen (kapsul № 30) adlı məhsul qədim sağlamlığını qorumaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydaları və doza" və "göstəricilər" bəndləri rəyə uyğun olaraq göstərilir.
Unimac	Tablet	3			Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	08.04.2020	Xitam verilən müraciətlər	orta çəkisi 1314.6 mm q (372.75 - 1517.25 mm) olaraq aşkar edilmişdir. Həmçinin, istehsalçı tərəfdən təqdim edilmiş müşayiət edici sənədlərdə məhsulun tərkibində Yatağan demirtikani (Tribulus terrestris) bitkisinin olduğu qeyd edilib. Qablaşma eskizi və təlimatda bu barədə məlumat yoxdur. Onu da nəzərinizə çatdırırıq ki, qablaşma eskizi və təlimat ərizəçi tərəfindən təsdiqlənmişdir.
Unimaq	Tablet	3 x 10	Gamma - aminobutyric acid - 150 mg, Glycine - 150 mg, Magnesium - 100 mg, Pyridoxine - 2 mg	Microcrystalline cellulose, Corn starch, PVP, Magnesium stearate, Silicon dioxide	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unimaq (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uriber C	Softjel kapsul	1	Cranberry powder (50:1 concentrate, eq to 12.600 mg fresh cranberries) - 252 mg, Vitamin C - 20 mg, Vitamin E - 3 IU	Soybean oil, Gelatin, Glycerin, Lecithin, Purified water, Beeswax	Robinson Pharma	ABŞ	23.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uriber C (softjel kapsul, № 30) adlı məhsul sidikqəpəyici yolların iltihabi xəstəliklərinin kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və təlimatda istehsalçının adının düzgün qeyd edilməsi zəruridir.
Viberan	Tablet	3 x 10	Magnesium lactate dihydrate - 187.5 mg, Soy 40% iso-flavone standardised extract - 50 mg, Melissa 3% flavone standardised extract - 40 mg, Vitamin C (Ascorbic acid) - 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.55 mg	Microcrystalline cellulose (E 460), Povidone, Nutraflucient brown, Magnesium stearate, Silicone dioxide	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	17.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viberan (tablet, № 30) adlı məhsul qədimlərdə menapauza zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Vitalink D3	Daxilə qəbulu üçün məhlul-damcı	20 ml	Vitamin D3 - 5 mcg (200 IU)	Virgin olive oil, Tocobiol	Pharmalink S.L.	İspaniya	01.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitalink D3 (Daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin Azərbaycan dilində tərcüməsi ilə yanaşı beynəlxalq elmi adının və rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Vitonic	Kapsul	3 x 10	Vitamin B1 (as Thiamin hydrochloride) - 1.5 mg, Vitamin B2 (Riboflavin) - 1.8 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Vitamin B7 (Biotin) - 50 mcg, Vitamin B3 (Niacin) - 15 mg, Folic acid - 400 mcg, Vitamin B5 (Pantothenic acid) - 5 mg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitonic (kapsul, №30) adlı məhsul bəzi B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib rəyə uyğun olaraq yazılısın (İstehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən).
Zinconet C	Şərbət	150 ml	Vitamin C (L-Ascorbic acid) - 50 mg, Zinc - 10 mg (Zinc sulphate – 27.5 mg)	Deionized water, Sugar, Sorbitol (E 420), Orange flavour (S2695-E/01), Potassium sorbate (E 202), Macrogol-Glycerolhydroxystearat (E475), Sodium hydroxide (E 524), Sunset yellow (E 110)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	22.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zinconet C (şərbət 150 ml) adlı məhsul vitamin C və sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının rəyə uyğun olaraq tərtib olunması zəruri hesab olunur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarın göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəv tarixi	Rəv	Ekspertiza nəticəsi
Ziron	Tablet	1	Iron gluconate (eq. to 19 mg Fe) - 159 mg , Folic acid - 200 mcg, Vitamin C - 30 mg, Vitamin B12 - 2 mcg	Magnesium stearate, Sorbitol	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ziron (tablet, №30) adlı məhsul dəmir, C, B12, fol turşusu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmm an vasitəsi deyil. Qeyd:Təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının qeyd edilməsi zəruridir.